

MÜSTƏQİLLİK YOLUNDА İLK ADDİMLAR VƏ MƏTBUAT

РЕЗЮМЕ

С середины 80-х годов азербайджанский народ начал разбивать 70-летнюю цепь рабства национальным освобождением. Политика присоединения Нагорного Карабаха к Армении в первые годы существования СССР в начале 1988 года еще более усугубила борьбу за независимость и территориальную целостность. Мужественные сыны нашего народа, которые не получили никакой поддержки от послушных лидеров, собрались на площади и попытались передать наш голос миру. Таким образом, средства массовой информации, особенно прессы, активно поддерживали борьбу за демократию. Наш народ, написав в истории славную страницу «Кровавого января» снова смог с гордостью развить флаг независимой Азербайджанской Республики, который был поднят всего 23 месяца.

Ключевые слова: процесс обновления в прессе, прессы на пути к независимости, движение за независимость, политические события

SUMMARY

From the middle of 1980's Azerbaijani people launched to cast off 70 years of fetters through national liberation movement. Soviet Union policy to annex Nagorny Karabakh to Armenia in the beginning of 1988 roused the struggle for independence and territorial integrity among Azerbaijani people. Courageous descendants of Azerbaijani people who saw no use from obedient leaders of the country tried to carry our voice to the world gathering together in the squares. Mass Media and mainly press agencies expressed a resolute and confident support for struggle to democracy. Engraving a heroism to a new glorious page to the history of Azerbaijan with "Black January" tragedy, our people could again wave a banner of an independent Azerbaijan Republic which had waved only 23 months.

Key words: the innovation processes in the press, the press on the way to independence, the independence movement, political events

Azərbaycan xalqı əsrlər boyu mürəkkəb tarixi şəraitdə yaşamış, yeni mədəniyyətlər və dövlətlər yaratmış, varlığı ilə istər yaxın qonşu, istər uzaq dövlətlərin təcavüzkar diqqətini çəkmişdir. Tale Azərbaycanı heç zaman əzizləməsə də, böyük şərəfdir ki, əsərətlərə barışmamış, dövlətçilik ənənələ-

rini ve tarixi dəyərlərini qoruyub saxlamışdır. Məhz bunun sayısında müstəqillik biza bir çox xalqlardan daha tez nəsib olmusdur. Tariximizin qırırverici sehifəsi olan 1918-1920 illərdə Şərqdə və Türk dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yaranmışdır. İstiqlalımızın bayraqları M.Ə.Rəsulzadə yazıdır. "İlk türk dramatruq azərbaycanlı, ilk türk bəstəkar azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzəbə uzaşmadığını ilk olaraq ortadan qaldıran yənə azərbaycanlı, əlifba islahatını ilk düşünen yənə azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən yənə azərbaycanlıdır" [1; səh. 7].

Cəmi 23 ay davam edən müstəqilliyimiz süqtə uğrarkən canlarını qurban verən yaradıcıları "vətən düşməni" "vətən satqmı" adlandırlaraq 70 il ərzində kommunist rejimi tərəfindən sürgünlərə, təqiblərə, mühacir həyatı yaşamasına məruz qalmışdır. Lakin azadlığı dadmış xalqımız öz tarixi müstəqilliyinə qoşuşmaq üçün yenidən azadlıq mübarizəsinə qalxmışdır. 1960-70-ci illərdə Bakıda, Gəncədə, Sumqayıtda gizli təşkilatlar yaranır, 1973-cü ildə BDU-də Asaf Kərimovun rəhbərliyi ilə Milliyət təşkilatı, Əbülfaz Əliyevin başçılığı ilə Azərbaycanın müstəqilliyini təbliğ edən gizli siyasi qrup, Sumqayıtda Rafiq Turabxanoğluunun başçılığı ilə Turan qrupu yaradılmışdır. Bundan başqa bir sira içtimai-siyasi təşkilatlar, o cümdən Çənlibel, Varlıq, Yurd, Gənc alimlər və digərləri fəaliyyətə başladı. Həmin təşkilatlar DTK tərəfindən lağv olunmuş, üzüvləri isə həbs edilmişdir. Bu təqiblər baxmayaraq SSRİ-də başlanan "yenidənqurma" şəraitində suverenlik uğrunda mübarizə yeni vüsət almışdır və artıq xalqımız totalitarizm, diktat şəraitində yaşaması istəmirdi. Digər tərəfdən 1988-ci ilin əvvəllərində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün açıq-əşkar imza toplamlar, mitinqlər Azərbaycan müstəqillik hərkətinə təkan verdi. Erməni ekstremislərinin dənizdən-dənizə (Qara dənizdə Xəzər dənizinə) "Böyük Ermənistən" xülyasını həyata keşirmək səyəri xalqımızın mübarizə gütəcən güc qatdı. Moskvannın xüsusun, Sovet İKP MK-nın baş katibi M.S.Qorbaçovun dəstəyi ilə 1988-ci ilin fevralında Qarabağın Ermənistana birləşdirilməsi barəda Xankändində və Yerevanda qərarlar qəbul edildi. Ermənilərin atdıqları siyasi addımlar, Sumqayıt təxribatı bu münəsəqəni daha da alovlandırdı. Azərbaycan KP MK-nin səriştəsiz birinci katibi K.Bağırrov, imperiyanın yanında oyuncaya çevrilən, yuxarıın diktası ilə fəaliyyət göstərən D.Vəzirovla əvəz olundu. Bu itaattkar rəhbərlərin hakimiyət boyunduruğu altında azılıması və Qarabağ probleminə bigənəlik xalqı ayaga qalxmğa məcbur etdi. 1988-ci ilin 17 noyabrda BDU-də fəaliyyət göstərən Yurd cəmiyyəti tərəfindən Azadlıq meydanında ilk kütüvə nümayiş təşkil edildi. Milli Qurtuluşa çevrilən bu tarixi hadisəyə gənc fəhlə Nəmat Pənahov rəhbərlik edirdi. Bu "meydan hərəkəti" xalqın illərlə mövh edilmiş inanımı özünlə qaytarı, milli mənənət namına birlilik, mübarizəlik kimi mənəvi dəyərlərini aşkara çıxartdı. Fəqət yüzlərlə insanın

meydanda günlərlə ac-susuz qalmışına baxmayaq, konkret siyasi proqramın olmaması, mitinqin qeyri-pesəkar təşkilü hərbi nəticə vermədi. Belə ki dekabrin 5-də əliyin xalqı Sovet əsgərlərinin hakimiyətdə olan rəhbərlərimizin dəstəyi ilə vəhşicəsinə dağıldımasına baxmayaq, bu hadisə Sovet imperiyanın 70 illik dayaqlarını laxlatladı. Təşvişə düşən hakimiyətin Bakıda və ölkənin bir sıra bölgələrində fövgələdə vəziyyət elan etməsi, hərəkat faallarına qarşı siyasi represiyaların təşkil millətlimizin mübarizə esqini söndürməmişdir. Əksinə, 1989-cu ilin iyulun 16-da program və nizamnaməsi ilə təsdiqini tapan AXC təşkilatının ilk sədri Əbülfaz Əliyevin rəhbərliyi ilə müstəqilliyimizi və ərazi bütövlüyümüzi əldə etmək adına iyulun 29, avqustun 5 və 12-də güclü təqizlər rəqəmən yənə mitinqlər keçrildi.

"Azərbaycan SSR Ali Sovetinin rəhbərliyi dəfəslərə AXC nümayəndələri ilə danışqlar aparmış, ya 1989-cu il sentyabrın 15-də başlanan fövgələdə sessiyasına AXC rəhbərliyi də dəvət edildi. Sessiyada "Azərbaycanın suverenliyi, iqtisadi müstəqilliyin haqqında" qanun layihələrini ümumxalq müzakirəsinə vermək barədə qərar qəbul edildi, sentyabr 23-dəki iclasında isə istiqlal uğrunda mübarizə tarixində mühüm hadisə olan "Azərbaycan SSR-nin suverenliyi haqqında" Konstitusiya qanunu qəbul edildi" [3;səh.278].

İçra edilməsə də, bu qanunlar istiqlalımız haqqında imperiyanın ilk addımları idi. Artıq Azərbaycanda ikihakimiyətlilik yaranmışdır; bir qismi itaətkər rəhbərlik, digər qismi isə AXC şüarı altında birləşən rəhbərlik.

Eləcə də radikal və liberallar arasında gedən keşkin mübarizədən istifadə edən Sovet imperiyası nəinki istiqlalımızı özümüzə qaytardı, hətta Qarabağla bağlı çirkin əməllərindən də əl çəknədi.

Bütün bunularla yanşı vətən uğrunda da işlər görülməkdə idi. Əsası 1988-ci ilin noyabrında qoyulan Milli Müdafiə Komitəsi AXC-nin bir struktur kimi fəaliyyətdə olsa da, bir çox işlər görmüşdür. 1989-cu ilin noyabrında keşirilən illər kurultayında mülli ordunu yaratmaq və ölkəni müdafiə etmək əsas məqsəd kimi müəyyənləşdirildi. Döyüş sırıllarını gənclərə öyrətmək üçün gizlice milliyətçə Azərbaycan türkəni olan zabitlər tərəfindən hərbi dərslər keçirildi, köntüllüleri silahlı təmin etmək üçün gizli yolla silahlar alınırı, bundan başqa 10 minə yaxın hərbi forma əldə edilmişdi. MMK-nin fəaliyyəti dövründə sarhəd rayonlarında hərbi müdafiəni yaradılması, 13-16 yanvar DTK tərəfindən hazırlanmış təxribatın qarşısının alınması və ermənilərin Bakıdan çıxarılması kimi əvəzsiz işlər görülmüşdür.

Istiqlal uğrunda atılan hər addım və yanvarın 17-19-da Bakıda keçirilən fasıləsiz mitinqlər SSRİ Ali Soveti, başda Sovet İKP MK-nin baş katibi Mixail Qorbaçov olmaqla xalqımızı qorxutmaq üçün çirkin əməllərə əl atıdlar. Heç bir xəbərdarlıq etmədən 1990-ci il yanvarın 19-dan 20-sinə keçən gecə 1920-ci ildə olduğu kimi "Şanlı Sovet orduyu" və erməni

könüllüleri tərəfindən meydana toplaşan əliyinin Azərbaycan övladları vahşicəsinə qatlı yetirildi. Qadın, uşaq, qocanın fərginə varmadan tankla üstündən keçdi, yüzlərlə insan yaralandı, itkin düşdü. Nəsinci meydandakı insanları hətta, binaları, işi yanarı hər pencerəni gülə yağışına tutdular. Bu qanlı hadisə naticasında 131 nəfər amansızcasına öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, 200 evə, 80 avtomobile və tacili yardım məşinlərinə atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar naticasında külli miqdarda dövlət və şəxsi emlak məhv edilmişdir. İmperiyanın insanlığa siğmayan bu vahşiliyi Azərbaycan övladı istiqlal yolunda axıtdığı qanı ilə cavab verdi. Müstəqillik tariximizə "Qanlı Yanvar" kimi yazılın burqurverici hadisədə canını heçə sayan oğlan və qızlarımız şərfləri tariximizi yazdırılar.

Bu hadisədən sonra xalqın qəzəbindən qoruxan Mərkəz itaətkar Ə.Vəzirov, vətən satqını A.Mütəllibovla saxta seçki ilə yolu əvəz etdi, bununla yanaşı 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" konstitusiya aktını qəbul etdildi. Buna baxmayaq, artıq SSRİ-i daxilindən parçalanmağa başlamışdı. 1991-ci il avqustun 19-da imperiyanın qorunmaq üçün Moskvada tərəfdən qiyamdan sonra 19 milyonluq Kommunist partiyasından üzvləri istəfa verdi və 1991-ci ilin dekabrında SSRİ dağıldı. Bütün bununla yanaşı ölkədə müxtəlif ambisiyalı qüvvələrin qarşılıqlılaşması yaşanırdı. Bu vəziyyətdən istifadə edən ermənilər də öz çirkin terror əməllərinə daha da fəallasdırlırdılar. Azərbaycan xalqı ölkəkənin idarə edilməsinin mümkünülüsünü görüb Ə. Elçibeyin başçılığı ilə təcrübəli siyasetçi Heydər Əliyevi respublika rəhbərliyinə davot etdi.

Azərbaycanın ziyali övladları hələ Çar Rusyasının işğalı altında yaşadığımız dövrə milli mətbuatımı yaratmaq, xalqımızı maarifləndirmək yolu da daima çalışmışdır. İnsanların hüquq və vəzifələrinə başa salmaq, savadlandırmaq üçün ilk mətbuat onanımızı "Əkinçin" qəzeti 1975-ci il 22 iyul tarixli nəşri ilə publisistikamız yaranma tarixininə əsasını qoydu və sonrakı dövrlərə bir mayaqq tak işq saldı. Bu işq XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası ərafəsində ölkədə və cəmiyyətdə bas verən sosial-siyasi prosesləri, hadisələri işqlandırmaqdə körək etdi. O dövrün qəzətləri, jurnalları Rus imperiyasının güclü senzurasi ilə ya əmra təbe olub fealiyyət göstərir, ya da nəşri dayandırılırdı. Buna nümunə olaraq KP MK orqanı olan "Kommunist" qəzətinə göstərmək olar. Azərbaycan KİV-i da 70 ildən çox müddət ərzində "sovet jurnalistikası" adı altında sovet hakimiyətinin ideoloji qayda və qanunları çərçivəsində fealiyyət göstərməli olmuşdur. Yalnız 1990-ci illin iyulunda ilk dəfə olaraq "Mətbuat və digər kütüvə informasiya vəsiti olaraq" "Mətbuat və digər kütüvə informasiya vəsiti olaraq" SSRİ qanun qəbul etdi. Bu qanun SSRİ tarixində ilk dəfə senzurunu ləvg etdi və mətbuat orqanı təsis etmek üçün camiyatə geniş hüquqlar verdi. Bundan sonra bir ilin içərisində SSRİ-də

1800 qəzet və jurnal qeydiyyatı alındı. Bu keçid dövründə mətbuatın mövzusu xeyli dərəcədə dəyişdi. Belə ki əvvəller yalmız sosializm, kommunizm ideallarını, kolxoz, sovxozi təsərrüfatının üstünlüklerinin təbliğ edən mövzular haqqında yazılar yer alırdı, sonra Qarabağ hadisələri, müstəqillilik, hüquqi dövlət və demokratiya uğrunda mübarizə kimi mövzularla əvəz olundu. Hələ sənzcərə ləvg olunmamışdan əvvəl 1988-ci ildə Azərbaycanda milli ruhlu şair Məmməd İsmayılin redaktorluğu ilə fəaliyyətə başlayan "Gənclik" jurnalının ilk sayı 65 min tirajla nəşr olundu. Milli mətbuatımızdan gələn ənənələri özündə birləşdirən bu jurnalda mənəvi döyərlərin qorunması, unuldulmus tarix və mədəniyyətimizin bərpası kimi mövzularla əsas yer tuturdu. Qəzetiñ "Yaddaşlara soyahət" rubrikasında sovet dövründə açılmış qatlar üzə çıxarırlırdı. "Nöqtə vergülnü toxunmadan" rubrikasında isə gənclərin xüsusi, bölgələrimizdə yaşayış vətəndaşlığımızın məktubları dərc olunurdu. Növbəti qəzet nəşri 1920-ci il aprelin 27-də bolşeviklər tərəfindən bağlanılan "Azərbaycan" qəzetiñ varisi olan "Azərbaycan" qəzeti 1989-cu il oktyabrın 1-də nəşrə başladı. Şair-publisist, milli azadlıq hörsəkatının liderlərindən olan Sabir Rüstəmxanlıñ redaktorluğu ilə az müddət ərzində qəzet yarın milyon tirajla çap olunmağa başladı. "Qəzetiñ inqilab dövrünün mətbuatı adlandıran S.Rüstəmxanlı deyirdi: "Başlanan böyük ümumxalq hörsəkatına güzgü tutmaqla qəzet demokratik fikrin, milli şurun inkişafına təkan vermalıdır"" [4; sah.189].

Qəzətdə Qarabağla bağlı faktlar, müstəqillik yolunda mübarizəyə çağrış bas mövzuları olduğundan 1990-ci il 20 yanvar hadisəsi zamanı qəzet müvəqqəti dayandırıldı. Lakin "Azərbaycan"nın sadıq əməkdaşları faciəyə aid gizli topladıqları materialları qəzetiñ bərpasından sonra dərc etdilər və beləcə öz səhişlərində mübarizə yoluñ davam etdirdi.

Mübarizəyə qoşulan növbəti qəzet AXC-nin mətbü orqanı, 24-ü dekabr 1989-cu ildə 200 min tirajla nəşrə başlayan "Azadlıq" qəzeti oldu. Qəzətə Əbülfəz Elçibeyin düşündüyü "El güci, sel güci" adı qəzetiñ şüarı kimi seçildi. "Azadlıq" adını isə digər grup tüzvlərinin razılığı ilə Nəcəf Nəcəfov qoymuşdu. Bu mətbuat orqanında da müstəqillik, xalqı ayağa qaldırməq və Qarabağ məsələsinin həlli ilə bağlı məqalələr və çağrışlar yarlırdı. Bir sıra qeyri-legal mətbuat orqanın yaranması xalqın azadlıq səsini səs verdi. "Qurtulus", "Vətən", "Dirçəliş", "Millət" kimi qəzətlər A3, A4 formatında, 4 səhifə həcmində, əsasən kırıl olub ilə nəşr olunurdu. Belə qəzətlərdən olan "Yeni Mütəsavat" 1989-cu dekabrında "Türkleşmək, İslamlamaq, Müasirleşmək" şüarı ilə Rauf Arifoğlunun redaktorluğu ilə fealiyyətə başladı. Elə həmin ildə "Dirçəlməli", Basdırı daha bu zillət-zülmət" şüarı baş redaktoru Azər Qasimzadə başçılığı ilə "Dirçəliş" qəzeti də nəşr olundu.

1989-cu ildə "Meydan", "Vətən" qəzətləri, 1990-ci ildə isə "Ayna", "Zerkalo" "İstiqlal", "Aydınlıq" qəzətləri fealiyyətə başladı. Bu qəzətlərin

əsas mövzusu xalqın müstəqilliyi əldə etməsi idi. 20 yanvar faciəsindən sonra bütün mətbuat orqanları etiraz səsini ucaldı. İlk səsini ucaldan isə 1989-cu il avqustun 4-də nəşrə başlayan "Səhər" qəzeti oldu. "Yanvarın 22-də "Səhər" qəzeti 2 milyon tirajla çap olunaraq əhaliyə pulsuz paylandı, ilk olaraq şəhidlərin, yaralıların sayını dərc etdi, ingilis və rus dilində çıxan nömrələri çox çətinliklə xarici ölkələrə göndərildi" [4;səh.201].

Bununla yanaşı 1990-ci il yanvarın 20-də Məzahir Süleymanzadə iş otağındaki hökümət telefonu vasitəsi ilə SSRİ-nin bütün müttəfiq respublikalarının xəbər agentliklərinə məlumat vermiş, imperiyanın insanlığa siğmayan bu addımını dünyaya çatdırmağa çalışmışdır.

1988-1991-ci illəri əhatə edən ictimai-siyasi vəziyyət, cərçyan edən hadisələr xalqımızın iradəsini qırmadı, əksinə daha da gücləndirdi. Bu qırılmaz azadlıq istəyi və hər edilən haqqsızlığı dözmü nəticəsində, xalqımızın ürəyi vətən sevgisi ilə döyünen övladları heç tərəddüd etmədən, canını heçə sayaraq təki "Vətən var olsun!", "İstiqlalımız var olsun!" deyərək özlərini ölüm meydanlarına atdırılar. Onların sayəsində itirmiş olduğumuz mənəviyyatımızı, tarixi mədəniyyətimizi, dini bizimizi, dilimizi, qədim adət-ənənələrimizi, milli dəyərlərimizi yenidən qazandıq. Ziyahlarımız, jurnalistlərimiz isə KİV vastiləri ilə xalqımızın ucalan səsinə səs verərək qələmləri ilə daim mübarizə apardılar. H.Zərdabi ənənələrini davam etdirərək C.Məmmədquluzadə çağrışı etdilər. Məhz bütün bu qəhrəmanlıqlar, cəsarət, haqsız yerə tökülen şəhid qanının vüqarı bizi yenidən azadlığa, müstəqilliyə qovuşdurdu. Dalgalanmağın gözəldiyimiz bayraqımız zirvədə qürurla çirpindi, illərlə susan dövlət himnimiz Azərbaycan övladını təbrik edərək səsləndi. M.Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz!" azadlıq şüarımıza çevrilən ifadəsi öz tarixi təsdiqini taparaq sübut etdi ki, müstəqilliyi dadmış bir xalq kölə kimi yaşaya bilməz!.

ƏDƏBİYYAT

1. Dünyamızı Q. Cumhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər). Bakı, Elm, 2011.
2. Məmməd Ə.İstiqlala doğru. Bakı-1997.
3. Məmmədov Ç. Azərbaycanın siyasi tarixi (XIX-XX əsrlər). "Avropa nəşriyyatı". Bakı. 2006.
4. Aşırı A. Azərbaycan mətbuatı tarixi. II Hissə (1920-1990). "Elm və Təhsil". Bakı.2010.
5. Hüseynov Ş. Müstəqilliyin çətin yolu...reallıqlar, düşüncələr. Bakı-"Elm". 2009.

Elmi rəhbər : t.e.d.prof. Nəsiman Yaqublu